



Məktəblilər üçün (gündüz tamaşaları)

A.Şaiq	- «Tıq-tıq xanım»
Azərbaycan Xalq nağılı	- «Göyçək Fatma»
Ərəb xalq nağılı	- «Ələddinin sehirli çırağı»
P.Pançev	- «Dörd əkizin nağılı»
S.S.Axundov, A.Şaiq	- «Qaraca qız»
A.Tolstoy	- «Buratinonun macəraları»
A.Linqren	- «Balaca və damda yaşayan Karlson»
A.Şaiq	- «Danışan gəlicik»
Y.Şvarts	- «Qırmızı papaq»
P.Nurəliyeva	- «Qoğalın sərgüzəştləri»
P.Nurəliyeva	- «Dəcəl keçisi»
H.X.Andersen	- «Çirkin ördək balası»
A.Linqren	- «Uzuncorab Pippi»
R.Hovard	- «Qrinq»
Azərbaycan Xalq nağılı	- «Məlikməmməd»
C.Rodari	- «Çipollino»
C.Svift	- «Qulliver cırtdanlar ölkəsində»
H.X.Andersen	- «Qar kraliçası»
E.Uspenski	- «Çeburaşka»
P.Culliford	- «Şirinlər»
Azərbaycan xalq nağılı. Səhn.: Ə.Qurbanov	- «Tənbəl Əhməd»
Y.Entin, V. Livanov	- «Bremen musiqiçiləri»
A.S.Puşkin	- «Qızıl Balıq»
A.Salmanlı	- «Möcüzəli pillələr»
Ərəb xalq nağılı	- «Sindbad»
İngilis xalq nağılı	- «Şən Elf və Cadugər»

Böyükər üçün (axşam tamaşaları)

Ə.B.Haqverdiyev	- «Pəri Cadu» (mistik dram)
H.Cavid	- «Şeyx Sənan» (faciə)
C.Cabbarlı	- «Aydın» (məhəbbət dramı)
T.Vəliyeva	- «Mənim ağ göyərçinim» (lirik dram)
M.F. Axundzadə	- «Hekayəti Xırs quldurbasan» (komediya)
M.F.Axundzadə	- «Sərgüzəşti-vəzir-xani-Lənkəran» (komediya)
Ə.Əmirli	- «Mən səni sevirəm» (lirik komediya)
İ.Əfəndiyev	- «Məhv olmuş gündəliklər» (psixoloji dram)
U.Şekspir	- «Romeo və Cülyetta» (məhəbbət hekayəsi)
M.F. Axundzadə	- «Müsyö Jordan və Dərviş Məstəli şah» (komediya)
L.Nuren	- «Mən gəldim, qızlar» («Mühəribə») (müasir dram)
D.Fo, P.Filippo	- «İtalyansayağı xoşbəxtlik» (iki hissəli fars)
Ə.Əmirli	- «Hasarın o üzü» (iki hissəli ailə dramı)
V.Siqarev	- «Ağ ölüm» (bir hissəli psixoloji dram)
U.Şekspir	- «III Riçard» (iki hissəli qanlı fars)
Ə.Haqverdiyev	- «Xortdanın cəhənnəm məktubları» (bir hissəli ibrətamiz hekayə)
K.Qaldoni	- «Mehmanxana sahibəsi» (iki hissəli komediya)
V.Şuqrayeva, Ə.Əmirli	- «Qohumlar» (iki hissəli müzikl)
M.Füzuli	- «Leyli və Məcnun» (iki hissəli faciə)
Y.Abramov, L.Bəyim	- «Yarımqıç qalmış» (bir hissəli psixoloji dram)
H.Cavid	- «Ana» (bir hissəli dram)
F.Dürrenmatt	- «Dəlixanada qətl»
M.Servantes	- «Don Kixot» (tragikomediya)
E.E.Şmidt	- «Tanrıya 14 məktub»
İ.Zəyniyev	- «Varislər»
C.Cabbarlı	- «Oqtay Eloğlu»
Anar	- «Şəhərin qış gecələri»

Kiçik səhna

P.Züskind	- «Kontrabas» (mono)
N.V.Qoqol	- «Dələnin qeydləri» (mono)
M.Vahidzadə	- «Bir səbət tənhalıq»
T.Vəliyeva	- «Cəza» (tək adamlıq psixoloji oyun)
U.Lyus	- «İstədiyim kimi yaşamışam» (mono tamaşa)
P.Nurəliyeva	- «Mən öləndə, ağılama»

Teatrın direktoru – Naidə İsmayılzadə

Teatrın baş rejissoru - Bəhram Osmanov

Email: g.t.teatr@mail.ru; www.tvuz.az

Ünvan: Nizami küç., 72, Tel: (+99412) 493-65-78; (+99412) 493-88-52

Gündüz tamaşaları saat 12⁰⁰; 15⁰⁰, axşam tamaşaları saat 19⁰⁰, kiçik səhnədə isə saat 16⁰⁰-da başlanır.